

KIVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Azərbaycan ədəbiyyatşunaslığı, ədəbi tənqid və oxucular xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünkü böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün içtimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kətaklızlıqlarla müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə, onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur.

İlyas Əfəndiyevin əbədi dünyaya köçməsindən iyirmi bir il keçir. Az qala, ölməndən əsrin dördə birine yaxın müddət keçməsinə baxmayaraq, böyük nasır, orijinal dramaturqun yeri daha çox görünməkdədir.

İ.Əfəndiyev ədəbiyyata XX əsrin 40-ci illərində hekayə və povestləri ile gəldi. Lakin o heç də hekayə və povest janrinin verdiyi bədii-estetik imkanlar daxilində qalmağı. Tezliklə daha müxtəsər, hedəfə dəyən, konfliktlərə zəngin olan, bədii gedişlərinin istiqaməti bilinməyən, psixoloji sarsıntılar yaranan dram janrinə müraciət etdi. "İşıqlı yollar" (1954), "Bahar suları" (1948), "Atayevlər ailəsi" (1954), "Sən həmişə menimləsen" (1964), "Mənim günahım" (1967), "Məhv olmuş gündəliklər" (1970), "Mahni dağlarında qaldı" (1971), "Xurşudbanu Natavan" (1980), "Şeyx Xiyabani" (1986), "Bizim qəribə taleyimiz" (1988), "Sevgililərin cəhənnəmədə vüsali" (1989), "Hökmdar və qızı" (1994) və s. maraqlı əsərlər qələmə alındı ki, onlar neçə illər Azərbaycan səhnəsinin bəzəyi oldu. Tamaşaçılar İ.Əfəndiyevin əsərlərinin ne zaman səhnəye çıxacağıını səbirsizlikle gözlədilər. Bəziləri onun dramalarına ardıcıl olaraq bir neçə defə baxmağa geldilər. Hər halda 70-80-ci illər Azərbaycan teatrlarının repertuarı məhz İlyas Əfəndiyev yaradıcılığı ilə zənginləşir, özüne çoxşaylı pərəstişkar toplayırdı.

Bədii ədəbiyyatda çox nadir təfəkkür sahibləri olur ki, onlar həm dram, həm də nəşr yaradıcılığında eyni dərəcədə uğur qazana bilən. İlyas Əfəndiyev məhz bəle uğur qazanmış qələm sahiblərindəndir. Əgər Azərbaycan tamaşaçısı İ.Əfəndiyevin dramlarına səhnədən, yaxud televiziyanın tamaşa edirdi, oxucular bu istəyi, bu şövqü onun nəşr əsərlərini mütləkə etməklə ödəyirdilər. Buna görə də İlyas Əfəndiyev dramaturgiyası Azərbaycan səhnə sənətinin puxtlaşməsində mühüm rol oynayırdı. Yadimdadır ki, 60-ci illerde İ.Əfəndiyevin "Söyüdü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" kimi nəşr əsərlərini oxucular elbələ oxuyur, yaxud bu əsərləri oxuyanlar digərlərinə danışır və əsər ətrafında müzakirələr aparırdılar.

Yəqin elə yaradıcılığının bəle qeyri-adı cəhətləri həm ədəbi cameeonin lap zirvəsində qərar tutmuş yazıçı və şairlerimizin (B.Bayramov, İ.Şixli, Ə.Cəfərzadə, B.Vahabzadə, Ə.Vəliyev, X.R.Ulutürk və başqaları), həm tənqidçilərin (M.Cəfər, Ə.Sultanlı, Ə.Ağayev, A.Zamanov, Ə.Hüseynov, B.Nəbiyev, Y.Qarayev, G.Əlibəyli və başqaları), həm teatrşunaslardan və teatr xadimlərinin (İ.Kərimov, İ.Rəhimli, M.Əlizadə və başqaları), həm də son dövrələr ədəbi tənqidinin nümayəndələrinin (V.Quliyev, N.Şəmsizadə, Ş.Alışanlı, V.Yusifli) nəzəri düşüncəsini yeterince məşğul etmişdi. Yaxud onun haqqında monoqrafik araşdırımlar aparan Y.Seyidov, Y.Ismayılov, Ə.Əfəndiyev və başqaları öz mülahizələrində İlyas Əfəndiyevin Azərbaycan incəsənetinin, səhne mədəniyyətinin formalşamasında və xalq-

Əsrlərin, nəsillərin müasiri - İlyas Əfəndiyev


mızın mənəvi məfkurəsinin, estetik baxışlarının cilaalanmasında yerini ön plana çıkmışdır. İlyas Əfəndiyevin əsərləri haqqında ne qeder yazılırsa, yene də bizim bu sahədəki tələblərimiz ödənilməmiş qalır. San ki İ.Əfəndiyev yaradıcılığı hər dəfə yeni izah, yeni yanaşma, yeni interpretasiya tələb edir.

İlyas Əfəndiyev yaradıcılığının unikallığı, onun bədii nailiyyətlərinin təkrarsızlığı teatr səhnəsinin yeni zirvəye çatmasına özünəməxsus əhəmiyyət kəsb etdi. Buna görə də onun öz fərdi əsləbunu yaratmış sənətkar olduğunu Azərbaycan Prezidenti İlham Əliyev xüsusile vurğulamışdır.

İ.Əfəndiyevin yaradıcılığını en mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, yaşayıb yaratdığı mühitdə statik müşahidələr aparmaqla məşğul deyildi. Onu içtimai-siyasi mühitin təzadaları daha çox maraqlandırırdı. Belə olduğu təqdirdə, müəllif müraciət etdiyi mövzunun elə tərəflərinə nüfuz etməyi bacarırdı ki, onlar içtimaiyyət arasında böyük rezonansə səbəb olmaqla, onun virtuoz dramaturq və nasır olduğu gözönündə dəyanırdı. Ədəbi şəxsiyyətinə nəzər saldığımız yazıçı-dramaturqun yaradıcılığının üstünlüyü bir də ondadır ki, o, tarixi-ictimai, sosial-siyasi, aile-məişət, fəlsəfi-psixoloji və mədəni-mənəvi problemləri diqqət mərkəzine qoyarkən bu məsələləri əynənmış, ona qədər qabardılmış bədii üsullar, vasitələr və priyomlarla hell etmir, onlara həyat materialının özünündən verdiyi imkanlar prizmasından yanaşmaqla, öz fərdi yazıçı ide-

müəllifin həmin dövrə hadisə və obrazlara yanaşması, insan psixologiyasının derinliklərinə nüfuz etməsi əsərin tamamilə fərqli rakursda ortaya çıxmazı ilə maraqlı kəsb edirdi. Dramlarında C.Cabbarlı ənənələrindən yaranınma da İlyas müəllimin klassikadan usul ilə bəhərəlnəməsinin göstəricisi kimi diqqət çekəndir. Dram janrinə, onun zəruri elementlərinə məsuliyyət və istedadla yanaşma İ.Əfəndiyevi XX əsrin 60-80-ci illərində dramaturgiyamızın öncüllərinə çevirdi. Və belə öncül mövqədə qərar tutma, səhne mədəniyyətinə verdiyi xidmətlər ədəbin yaradıcılığını daha da populyarlaşdırıldı. Məlum olduğunu kimi, dünya mədəniyyətində az sənətkarlar var ki, onların soyadı birbaşa "teatr" məfhumu ilə assosiasiya olunur. Məsələn, Brexit teatri, Şekspir teatri, Kornel teatri, Molyer teatri, Ostrovski teatri, Çexov teatri, Qorki teatri və s.

Azərbaycanda M.F.Axundzadə, C.Cabbarlı və təbii ki, bir də İ.Əfəndiyev teatrından səhəbət açmaq olar. İlyas Əfəndiyevin dram əsərləri uzun illər ərzində Azərbaycan səhnəsində öz çoxsaylı tamaşaçı auditoriyasını, pərəstişkarlarını toplamışdır. İ.Əfəndiyevin dram əsərləri neçə-neçə teatr rejis-



sənuberlə tarzın Sadıqcanın nağılı", "Söyüdü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynək Vəlehin nağılı", "Geriye baxma, qoca", "Üçatılan" və s. kimi əsərləri öz orijinal və mühüm keyfiyyətləri ilə nəşrimizin məzmun, mövzu, ideya, problematika, xarakter, tip və obrazlar baxımdan yetkinleşməsində əvəzsiz rol oynamışdır. Bununla belə, bütün hallarda İlyas Əfəndiyev nəşri İlyas Əfəndiyev dramaturgiyası ilə ciddi qarşılıqlı və ayrılmaz vəhdətdədir. Ədəbin nəşr və dram yaradıcılığında yer almış əsərlərinin adına nəzər salmaq kifayət edir ki, bu nümunələrde nəyin dominant olacağının barədə düşünsən, onların məzmunu ilə bağlı özünəməxsus fikirlər yürüdəsən. Məsələn, "Sarıköynək Vəlehin nağılı" milli zəmindən qədər qidalanmışdır və su içmişdi ki, (yeri gelmişkən bu cəhet İ.Əfəndiyevin digər əsərlərinin də kifayət qədər üstün keyfiyyəti idi), roman oxucular, ədəbi tənqid tərəfindən hərəkətlə qarşılısa da, sovet ideologiyasının başlıca ünsürlərinin özündə əks etdirmediyindən partiya funkcionerlərinin rəğbətini qazanmamışdır. Lakin o vaxtı Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev məsələyə müdaxile etdi və etdikdən sonra əsərlə bağlı mənfi emosiyalara və söz-söhbətlərə son qoyulmuşdu. Yada salaq ki, belə kuryoz, belə oyun heç də yalnız "Sarıköynək Vəlehin nağılı"nın başına gəlmemişdi. Məsələn, onun "Unuda bilmirəm" əsərində də "milletçilik" damğası "görürdüler". Bütün bunlara baxmayaraq, zamanla içtimai-siyasi, mədəni-mənəvi proseslər yeni məcra ya yoldakdakı, İlyas Əfəndiyevin yanılmadığını, onun doğru-dürüst xalq təssübkeşliyi platformasında dayandığını sübut etdi. Çünkü İ.Əfəndiyev yaradıcılığı bütün hallarda konukturnadan uzaq olub, dövrün həqiqətlərini (əyintilərini) əks etdirən bədii nümunələr kimi dəyərlər idid. Çünkü İlyas Əfəndiyev təkə yaşıdagı dövrə nəfəs almır, yalnız onu dəyərləndirmirdi.

O, müasirliyi həssas yazıçılığını intuisiyası ilə duyub, geleceyi düşüncəsində qurmayı bacaran, romantik münasibətlə realist heyat gerçekliklərinin simbiozunu uğurla yarada bilən sənətkarlarındır id. Buna görə də İlyas Əfəndiyev öz dövrü ilə geleceyi vahid kontekstdə görüb, onlara öz fəhmi ilə baxış nümayiş etdirən yazıçılarından id. Qeyd etdiklərimiz bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev yaradıcılığı çağdaş dövrümüzə də öz aktuallığını qoruyub saxlamaqdadır. Onun əsərlərinə qayıdış daimi və qırılmaz prosesdir.

Professor Nizami Tağısoy



lini və probleme münasibətini sərgiləyirdi. Yazıçının istər nəşr, istərsə də dram əsərlərində biz çoxsaylı koloritli obrazları qalereyası ilə tanış olur. Ədəbin diqqət mərkəzinə qoyduğu problemlərin mahiyətini dərinəndə bilmədən bu obrazların həmin əsərlərdə daşıdığı ne bedii-estetik yükü, ne də yönü müəyyənləşdirmək səmərəli olardı. İ.Əfəndiyevin koloritli obrazları istər müsbət, istərsə də mənfi tiplər olsun, əsla fərqli etməz. Onun üçün obrazın bədii dramatik keyfiyyəti vacib məsələ idi. Belə yanaşma müəllif üçün istər tarixi mövzularda qəleme alınmış dram ("Xurşudbanu Natavan", "Şeyx Xiyabani", "Hökmdar və qızı"), istərsə də lirik-psixoloji səpkide ortaya qoyulmuş ("Atayevlər ailəsi", "Sən həmişə menimləsen", "Məhv olmuş gündəliklər") əsərlərində yetərinə rəleyiflidir. Çünkü bu əsərlərin hamısında İlyas Əfəndiyev yaddaşlara hekk olunan kolliyalar yaratma ustası kimi gözlerimiz özündə canlanmaqdadır.

Yadimdadır ki, İ.Əfəndiyevin dövrün sosial-psixoloji ovqatını yaranan "Atayevlər ailəsi" həmin dövrə (həm də sonralar) öz aktuallığı, dil-üstüslü xüsusiyyətləri ilə dramaturgiyamızın inkişafında yeni mərhələnin mənzərəsini yaradırdı. Burada tamaşaçı diqqətini aile-məişət zəminində yaranmış dramatizm daha çox cəlb edirdi və

sorularının, aktyor və aktrisaların sənətdə püxtələşməsində əvəzsiz rol oynamış, yeni xarakterlərin, obrazların, tiplərin yaradılmasında əhəmiyyətli mövqə qazanmışdır. Əlbəttə, bu baxımdan "İlyas Əfəndiyev dramaturgiyasının Azərbaycan səhnəne mədəniyyətinin inkişafında və formalşamasında rolü" mövzusunda çoxsaylı tədqiqatların və monoqrafik araşdırımların aparılmasına ədəbiyyatşunaslığımızda və mədəniyyətşuraslığımızda ciddi ehtiyac duyulmaqdadır.

Səhnə, teatr üçün yazdığı əsərlərindən olduğu kimi, İlyas Əfəndiyevin nəşr əsərlərindən də el-oba qoxusu, milli heysiyyət, etnik təfəkkür və təessübkeşlik tərəveti hiss olunmaqdadır. Buna görə də əsərlərinin milliliyi ilk növbədə onun "məm"lik şürünün göstəricidir. O, bütün yazdıqlarında məhz bu dənilməz hissənin daşıyıcısı kimi çıxış edir. Bezi nəşr əsərlərinin janr differensiasiyası indiye qədər dürüst müəyyənəşdirilməsə də ("Geriye baxma, qoca", "Üçatılan" - onlar bəzən povest kimi də nəzərdən keçirilir), onların hamısı bütün hallarda kamil sənət nümunələri kimi təqdim olunmaqdadır. 50 il-dən artıq bədii-dramaturji yaradıcılıqla məşğul olmuş İ.Əfəndiyevin hekayələri, xatirələri, povestləri, romanları, "Kənddən məktublar", "Aydınlıq geceleri", "Torpağın sahibi", "Qaçaq Süleymanın ölümü", "Xan qızı Gü-

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vəsitişlərinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyəsi əsasında hazırlanıb.